

# Şagirdlərdə kitaba marağının, mütaliə vərdişlərini necə formalasdırıram

Bikə ALLAHVERDİYEVA,

Saathli rayonu Ələddin Şükiroğlu adına Vaxrankənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi,  
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi

Hər bir dövrün özünəməxsus xüsusiyyətləri, qanuna uyğunluqları olur. Yaşadığımız dövr informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin həyatına təsiri, insan biliyinin dərinləşdirilməsi üçün mənbə müxtəlifliyi və genişliyi baxımından diqqəti cəlb edir. İndi yetişən yeni nəslin marağlarını təmin etmək, onlara fənni sevdirmək müəllimdən yüksək pedaqoji ustalıq və səriştə, istedad, novatorluq və s. keyfiyyətlər tələb edir. Müəllim çalışmalıdır ki, şagirdlər müasir texnologiyadan aşılılığı biliklə yanaşı, əsrlərin böyük alımlarının, söz ustadlarının ideyalarını əks etdirən, əsas bilik mənbəyi olan kitablara da məhəbbətlə yanaşın, onların aşılılığı elmi, əxlaqi-tərbiyəvi fikirlərdən bəhrələnsin. Bu gün ədəbiyyat müəllimlərinin qarşılışlığı problemlərdən biri də şagirdlərin bədii əsərlərə marağının əvvəlki illərdən fərqli olaraq zəifliyi, qeyri-kültərviliyi idir. Bu da bir ədəbiyyat müəllimi kimi məndə narahatlıq yaratmaqla bərabər, həm də suallar doğurur: Necə etməli, şagirdlərdə bu söz xəzinəsinə marağı necə oymalı? Bu suallar ətra-

fında apardığım araşdırmadan bu qənaəət gəlmisəm ki, zamanımızda bədii əsərlərə marağın zəif olması bir sıra səbəblərlə bağlıdır. Fikrimcə bunlar aşağıdakılardır:

1. Bu gün Azərbaycan artıq müstəqil, demokratik bir dövlətdir. Dövlətin demokratik məhiyyəti insanlara məcburi ideologiya yox, sərbəst düşünmə imkanı verdiyindən hər kəz öz marağına uyğun məşgülüyyət seçilir.

2. İnsanların həyatına İKT dərin nüfuz etdiyindən onların əlavə məşgülüyyətə zamanları çatır.

3. Ali təhsil müəssisələrində test sistemi daha çox dərsliklərdəki materiallara əsasında hazırlanğından əlavə materiallara marağı zəiflədir. Düşünürəm ki, səbəblərdən İKT çox vaxt əsas hesab olunsa da, bizcə belə deyil. Çünkü heç bir İKT bacarığı olmayan insanlar var ki, onların da bədii ədəbiyyata marağı zəifdir. Sovet dönməmində insanların bədii ədəbiyyata marağı ona görə güclü idi ki, o zaman bədii əsərləri oxuyanlar bilgilərini öz aralarında bölüşərək etrafdacları da maraqlandırır və onları



da bu əsərləri oxumağa sövgət edirdilər. Bu gün isə insanları maraqlandıran motivasiya zəifdir. Belə bir məqamda böyük söz ustadlarının müdrik ideyalarını əks etdirən, milli-mənəvi dəyərlərin mücəssəməsi olan bədii əsərlərə marağın zəiflədir. Düşünürəm ki, səbəblərdən İKT çox vaxt əsas hesab olunsa da, bizcə belə deyil. Çünkü heç bir İKT bacarığı olmayan insanlar var ki, onların da bədii ədəbiyyata marağı zəifdir. Sovet dönməmində insanların bədii ədəbiyyata marağı ona görə güclü idi ki, o zaman bədii əsərləri marağın gücləndirilməsi üçün öyrədənə böyük stimul verir. Bədii əsərlərə marağın gücləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hər il keçirdiyi "Ədəbiyyat biliciləri" müsabiqəsi də bu sahəyə olan marağı və tələbkarlığı artırır. Bir müəllim kimi mən də şagirdlərdə oxu və mütaliə vərdişlərini formalasdırmaq, bədii əsərlərə marağın zəiflədir. Qeyd edək ki, təhsil sahəsində həyata keçirilən islahatlar, xüsusi kurikulumun tətbiqi şagirdlərdə oxu, yazı və rəsədlərin formalaşdırılması üçün

mühüm əhəmiyyət kəsb edir. Artıq hafizəyə deyil, təfəkkürün inkişafına yönələn nəticə-yönümlü təhsil hər bir şagirddə mütaliəyə, bədii əsərlərə marağın gücləndirilməsi üçün öyrədənə böyük stimul verir. Bədii əsərlərə marağın gücləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin hər il keçirdiyi "Ədəbiyyat biliciləri" müsabiqəsi də bu sahəyə olan marağı və tələbkarlığı artırır. Bir müəllim kimi mən də şagirdlərdə oxu və mütaliə vərdişlərini formalasdırmaq, bədii əsərlərə marağın zəiflədir. Qeyd edək ki, təhsil sahəsində həyata keçirilən islahatlar, xüsusi kurikulumun tətbiqi şagirdlərdə oxu, yazı və rəsədlərin formalaşdırılması üçün

İlk öncə şagirdlərdə mütaliəyə maraqlı motivasiya yaradır. Bunun üçün 5-ci sinifdən 11-ci sinifə qədər tədris etdiyim Azərbaycan dili və ədəbiyyat dərslərində mövzudan asılı olaraq müzakirə olunan məsələlərə münasibət zamanı hər hansı bir əsərdən maraqlı məqamları xatırlatmaqla diqqəti həmin əsərə yönəldirəm. Tutaq ki, 5-ci sinifdə "Mükafat" mövzusunu tədris edərkən asan yolla 10 manatı əldə etmek istəyən Aysunun aqibətinin sonunun mənfiliklə nəticələnəcəyi haqqında şagirdlərin mülahizə dənliyərəkən Azərbaycan xalq nağılı olan "Qazanılmış manat"dan Əhmədin

zəhmətlə qazandıqlarını atasının yandırması məqamını qısa-cə xatırladıram və bu, şagirdlərə maraq oyadaraq onları həmin əsəri oxumağa sövgət edir. Yaxud 8-ci sinifdə "Koroglu ilə Bolu bəy", eləcə də "Qazan xanın oğlu Uruz bəyin dəstəq olduğu boy" tədris edərkən şagirdlərdə həmin dastanlara marağın artırmaq üçün ayrı-ayrı boy və qollar haqqında məlumat verirəm və onlara bu dastanları oxumağı tövsiyə edirəm.

Dərslərimdə "Atalar sözü", "Bayati", "Nəğmələr" adlan-dırdığımız yarış üzüldəndən tez-tez istifadə edirəm. Bu, şagirdlərə rəqabət bacarığını dəha da gücləndirməklə yanaşı, həmdə məqsədə çatmaq üçün ən əlverişli üssüllərdən biridir. Belə ki, vətənpərvərliklə bağlı bir mövzunu öyrəndikdə şagirdlərə tapşırıram ki, gələn dərsdə vətənpərvərliklə bağlı bayati, yaxud atalar sözləri öyrənsinlər və bir-birini təkrarlamadan növbəli şəkildə onları söyləməklə yarışsınlar. Kim dəha çox atalar sözü, yaxud bayati söyləyərsə, o, qalib elan ediləcək. Şagirdlər bunu böyük maraqla icra edirlər. Neticədə, şifahi ədəbiyyatın bu müdrik kəlamları və lirik nümunələri haqqında müəyyən biliklərə sahib olurlar.

Məktəbimizdə "Mənim sözüm" adı altında bədii əsərlərə

xüsusi marağının şagirdlərdən ibarət birləşdirilmişdir. Ayda bir dəfə toplaşaraq bir bədii əsəri kitabxanadan götürür, onun haqqında məlumat verir və evdə növbəli şəkildə oxumağı tövsiyə edirəm, sonrakı toplantıda isə həmin əsəri haqqında təessüratları bələşdirir. Ən gözəl mülahizə yürüdən şagird il boyu qeyd olunaraq məktəb şagirdləri arasında "İlin ən yaxşı söz sahibi" kimi fəxri fərman və hədiyyə ilə mükafatlandırılır. Bəzən bu müzakirəyə valideynlər də qoşularaq, şagirdlərin ruhlanmasına tekan verirler.

Məktəb tədbirlərində Azərbaycan sənətkarlarının qəhrəmanlıq, vətənpərvərlik ruhlu lirik əsərlərdən, dramatik əsərlərdən bədii qiraatlə ifa etmək də şagirdlərdə bu sahəyə olan marağın artırır.

Bu kimi müxtəlif üsul və vasitələr şagirdlərdə bədii əsərlərə maraq formalasdırır. Bunun nəticəsidir ki, artıq Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi "Ədəbiyyat biliciləri" müsabiqəsinde şagirdlərim istər rayon, istərsə də respublika mərhələsində qalib olmaqla nailiyyətlər əldə edir və gələcəkdə dəha böyük uğurlar qazanmaq üçün xalqımızın mənəvi aləminin bədii ifadəsi olan söz xəzinəsinə dəha məhəbbətlə yanaşır, həvəslə çalışırlar.